

**4** 5 mart 2021-ci il

## NİZAMI GÖNCƏVİ İLİ

# Nizami Gəncəvinin milli mənsubiyyətinə dair bəzi qeydlər

(Əvvəli ötən sayımızda)

Xilafətin tənezzülü dövründə (IX-XI əsrlərdə) Azerbaycan ərazisində təşəkkül tapan dövlətlərdən biri də ilk mərkəzi Dəbil olan Şəddadilər dövləti (951-1088) idi. Bu dövlətin paytaxtı uzun müddət - 117 il Gəncə şəhəri olmuşdur (16, s. 305, 307). Nizamiyə qədərki Gəncənin yüksəliyi, inkişaf etmiş bir mədəniyyət mərkəzine çevrilmesi də bu dövrə baş verir. Bu zaman artıq oğuz türklerinin Azerbaycana, o cümlədən Gəncəye böyük axınları başlamış, Gəncədə hakimiyət Səlcuq hakimlərinin elinə keçmişdir. Rusların 944-cü il yürüşündən sonra aparcı mövqeyini itirib tənezzüle uğrayan Bərdədən sonra Gəncə bütün Arranın paytaxtına çevrilmişdir. Yaqt el-Həməvi (1179-1229) "Mucam el-buldan" əsərində Bərdəni bir Azerbaycan şəhəri kimi təsvir etse de, "Bərdə çox böyük şəhərdir" deyən el-İstəxrinin məlumatının artıq köhnəliyini, həmin şəhərdən bir şey qalmadığını nəzərə çatdırır ve qeyd edir ki, Bərdədən Gəncəyədək 8 fərsəx (texm. 50 km-ə yaxın - L.Ə.) məsafə vardır (17, s. 20).

Gəncə şəhərinin meydana gələsi haqqında çoxlu fikirler iki sərflüb. Şəhər yerində arxeoloji qazıntı işləri aparmış I.M. Cəfərzadə bele hesab edir ki, Gəncə həmin yerde, özünün inkişaf etmiş mədəniyyəti olan qədim yaşayış məntəqəsindən emələ gəlməlsidir. Sonralar o, qala divarları ilə ehətə olunmuş və inkişaf etmişdir (18, s. 220).

Orta əsrlərdə Azerbaycan əhalisindən bəhs edən Z. Bünyadov qeyd edir ki, bəzi tədqiqatçılar kimi, türkşəhərənən XI-XII əsrlərdə baş verdikini qəbul etmək səhv olardı. Türkleri Azerbaycan ərazisindən kenarlıca gəlmış bir ünsür hesab etmek de sehvdir, cünki onda yerli böyük və çox yığacam türk tayfa təşəkküllerinin varlığına göz yumulur. Türkşəhərənənən prosesi yalnız türk aborigenlərinin cənubdan gələn öğüzlər və şimaldan gələn qıpçaqlarla qarışması nəticəsində sürətləndi (14, s. 199-200). Azerbaycanda, o cümlədən Gəncə ərazisində Erken orta əsrlərdə türkler kifayət qədər six məskən salmışdır. Bizans tarixçilərinin (məsələn, Bizanslı Menandrin) və ərəb müelliflərinin (Əl-Bəlazuri, Ət-Təberi və b.) əsərlərini təhlil edən Z. Bünyadov aşağıdakı faktları nəzərə çatdırır: "576-cı ilde külli miqdarda sabit hunlari Gəncə (Sakaqən) sahəsinə köçürülmüş, beləliklə da Kür və Araz çayları arasındakı yerlərdə hunlar ölkəsi emələ gelmişdir. Ərəb müellifləri bu hun başçılarını "tarxan" adlandırdırlar" (14, s. 200). Ərəbler tərəfindən Şimalı Azerbaycanın, bura da türklerin çoxluğuna görə "Xəzərlər ölkəsi" adlandırılmış, Araz vadisində, Beyləqanda, Varsanda türk dilinin yayılması haqqında da məlumatlar var (14, s. 201). Hələ 1951-ci ilde Ankara (1989-cu ilde isə Bakıda - L.Ə.) neşr olunan məqaləsində Mirzə Bala Məmmədzadə qeyd edirdi ki, albanların Araz və Kür çayları arasına çəkilməsi Dərbənd keçidi ilə cənuba doğru axan Sabir, Hun, Bulqar, Xezer və b. türk tayfalarının tezqiyi altında baş vermiş, VII əsrin evvelində Albaniya tamamilə xəzərleşmiş, ərəblər Azerbaycanı istila etdikləri zaman isə bütün Qafqazı beraber Albaniyaya da "Xəzərlər memlekəti" adını vermişlər (19, s. 122). Bu sözlərin ardına müellif yazır: "X əsrdə Azerbaycanda olmuş Müqəddəsi Araz, Savalan və Ərdəbil bölgəsində müxtəlif dillerde danışlığındı, ibn Havqai bu dillerin ne xalis farscaya bənzədiyini, A. Semüllküfi isə Ərdəbilin şimalında Araz və Beyləqan bölgələrində Xəzər türkəsinin yayılmış olduğunu, hətta fars eslindən olanların beş təmiz xəzərcə danışdıqlarını qeyd edir" (19, s. 122). Tanınmış diliçi alim Q.Voroşil de bəhs etdiyimiz məsələyə münasibət bildirərək qeyd etmişdir ki, "Al-



baniya // Aranın avtoxtonları ilə Cənubi və Şərqi Qafqazın türkdilli əhalisi arasında o dövrdə tekke hərb, siyasi və iqtisadi deyil, eləcə sonralar da inkişaf edən six etnodilərə əlaqələri var. Görünür, elə buna görə Aran şahı, Cavanşirin qardaş oğlu və varisi Vəraz-Trdat 682-ci ilde Aran camaatına müraciətində bildirmişdir ki, türk (hun) xəzərlər artıq ölkə əhalisinin bir parçasıdır" (20, s. 48). Türk-xəzər dili tekke Albaniya (Aran) ərazisində deyil, Qafqazın digər bölgələrində deyil. Qafqazın digər bölgələrində deyil. Qafqazın digər bölgələrində deyil. Yayılmışdır. Bunu "Kartlis svoreba" ("Kartli çarlarının heyatı") adlı XI əsr gürcü xronikasında eksini tapan aşağıdakı məlumatdan da görəm olar: "Beləliklə, Kartlide (Şərqi Gürcüstanda - L.Ə.) bütün bu tayfalar qarışmış və burada gürçü, xəzər, suriya, yəhudilər və yunan dillerində danışırlar. Bu diller bütün Kartli çarları, bütün kişi və qadınlara bilirlər" (21, s. 27).

"Azerbaycan türklerinin təşəkkülü tarixində" adlı monoqrafiyada tanmış alim Q.Qeybullahov azerbaycanlıların mənşəyi haqqında mövcud olan konsepsiyaların şəhərinin verir. Bu zaman o, tarixi Albaniyanın (son antik dövrdə və orta əsrlərdə Arranın) əhalisi ile bağlı qənaətini bəslə ifadə edir: "Albaniyanın türk tayfalarının kimmlər və skalarla qaynayıb-qarışması nəticəsində alban xalqı yaranmışdır. Bu xalqın V-VII əsrlərde yazısı da türkə id. XI-XII əsrlərde səlcük oğuzları ne cənubda, ne de şimalda heç kimi türkəldirməmişdir. Azerbaycan dili getirilmə dəyil, köklər ilə qabaqı minilliklərə gəden dildir. Səlcük oğuzları Azerbaycanın hər iki hissəsində türklerin sayını artırıb və Azerbaycan dilinide türk dillerinin oğuz qrupuna aid diller üçün seciyyəvi xüsusiyyətləri çıxaltmışdır" (22, s. 30).

Yuxarıda qeydlər bir daha göstərir ki, Nizami dövrü Gəncəsi üçün türk layı və türk dili seciyyəvidir.

XII-XIII əsrlərdə Gəncə tekke Qafqaz məqyasında deyil, həmçinin Yaxın və Orta Şərqdə en iri şəhərlərdən biri kimi mühüm ticarət-sənət mərkəzi idi. Gəncə Şəddadilərdən sonra Səlcük sultانlarının - canişinlərinin paytaxtı, sonra isə Eldənələrin paytaxtlarından biri olmuşdur (23, s. 185). Yeri gelmişkən xatırladək ki, İraq Səlcük sultəni Mahmudun dövründə (1118-1131) Azerbaycanı onun qardaşı Məsud idarə edirdi. 1130-cu ilde qardaşlar arasında bağlanan sülhə görə Məsud Gəncə şəhərini iqtə olaraq almışdır (24, s. 275). Nizami Gəncəvinin heyatı və yaradıcılığı isə bilavasitə Azerbaycan Atabəyler dövlətinin mövcud olduğu dövər (1136-1225) təsadüf edir.

Arranın qədim paytaxtı Gəncəde doğulan Nizami ilk növbədə öz xalqının oğlu idi. O, dövrünün tələblərinə və ədəbi ənənələrinə uyğun olaraq əsərlərini fars dilinə qələmə almalı olsa da, real heyat hadisələrinin bədi əksini verərən ilk növbədə doğma xalqının məşətinə əsas kimi qəbul edir, Azerbaycan-türk döşənəcə tərzində səyki, xalq ədəbiyyatından behrelənirdi. Akademik Hemid Arası özünün "Nizamida xalq sözləri, xalq ifadə və zərbül-məsələləri" məqaləsində bu haqda belə yazır: "Nizami əsərlərini farsca yazmasına baxmaq, həmçə bir azerbaycanlı kimi

düşünməş, öz obraxlı ifadələrini həmçə xalqdan, canlı xalq dilindən almışdır" (25, s. 139). Alim Nizamının "Türkçə düşünüb, farsca yazdığını", türk folkloruna məxsus atalar sözü və məsələlərdə istifadə etdiyini nümunələrlə də əsaslandırmışdır.

Nizamının ana dilini türkçe dənişib, əsərlər de yazdığını onun öz misralarından belli olur. Belə ki, sair "Yeddi gözəl" poemasının müqəddəsində: "Türkçəni bu həbəşdə almazlar, mütləq ləzzətli dovğa yeməzler" - deyir (26, s. 45). Onun Azerbaycan dilində de əsərlərin olduğunu, lakin tarixin hansısa rəfində, künçündə itibatlılığı ehtimalına H.Arası, M.Əlizadə, A.Rüstəmovu kimi alımlar böyük inamlı yanaşmışlar.

Məşhur "Qılinc və qəlem" romanının müəllifi M.S.Ordubadı 1939-cu ilde "Ədəbiyyat qəzeti" ndə dərc etdirdiyi "Nizamının dövrü və heyati" adlı silsilə məqalələrindən birində Nizamının Azerbaycan türkcasında olan əsərlərinin bizişək gəlib çatmamasının sebəbəri haqqında maraqlı bir müləhizə ilə çıxış edir: "Qızıl Arşalanla Təgrul arasında gedən mübarizə və bunun təsiri qarşısında bir-birinin dəlinca başlanan mühacirət böyük şairin ədəbi ərsinə de təsir eddi. Nizami ailəsi de basqınlar neticəsində bir neçə kərə mühacirətə və Gəncəni buraxmağa məcbur olmuşdur. Buna görə de böyük şairin bir çox əsərləri, hətta Azerbaycan dilində yazdığı bir çox mühüm əlyazmaları məhv olmuşdur" (27, s. 2). Bu fikirlər ehtimal olsa da bəle, Nizamının əsərlərinin bir qismi itmesi səbebini izah edir.

Məlumdur ki, Nizamının milli mənsubiyyətini araşdırıb onun azerbaycanlı bir türk olmasını inkar edənlər dəha çox şairin İranın Qum şəhərində anadan olması fikrine istinad edirlər. Şairin atasının Qumda doğulması ehtimalı daha çox XVIII əsr İran təskireçisi və şairi Lütfeli bəy Azerin "Atəşgəde" əsərində qeydən qaynaqlanır. Belə ki, müəllif şairin "İskəndərname" poemasının ikinci hissəsində bir bəyə istinad edərək onun əsələn Qumdan olduğunu göstərir.

*Ço dor gerce der bahre-Gəncə qoməm, Vəli az qohestane-şəhəre-Qoməm. Beytin tərcüməsi belədir:*

*Dürr kimi Gəncə dənizində itsəm de, Dağılıq erazi olan Qum şəhərindən.*

Hazırda arabir gündəmə getirilən və müzakirələrə səbəb olan bu yerin Azerbaycanın Qax rayonundakı Qum kəndi olmasının bəzək fikirlər de var. Bununla əlaqədar nezərə alımlıq ki, Y.E.Bertels, H.Arası və b. Nizamışur-nas alımlar öz tədqiqatlarında yuxarıda verdiyindən beynin Nizamının dəqiqədə əlyazmalarında olmadığını göstərmiş, onun sonralar katiblər tərəfindən eləvə edildiyini söyləmişlər. Y.E.Bertels hələ 1940-ci ilde "Böyük Azerbaycan şairi Nizami" kitabında bu xüsusi yazırdı: "Məne məlum olan Nizami əlyazmalarından en yaxşısı və en qədimi olan Paris Milli Kitabxanasına məxsus və 763-cü ilde (1360) üzü köçürülmüş əlyazmasında da bu misra yoxdur" (7, s. 26).

Nizamının anasının kurd əsilli olmasına gəlince isə onu deyə bilerik ki, bu da Nizamının "Leyli və Məcnun" əsərindəki bərəyət bəyətən doğan neticədir. Beyt özü belədir:

*Gər madəre-men Rəiseyi-qord /ve ya Gər madəre-men reiseyi-kord/ Mader sefatane pişə-men mord.*

Bu əmərlərin Azerbaycan dilinə tərcüməsi ayri-ayrı mənbələrdə müxtəlif cür səslenir. Ə.Səfərli və X.Yusiflinin "Qədim və orta əsrlər Azerbaycan ədəbiyyatı" kitabında beynin hərfi tərcüməsi haqlı olaraq aşağıdakı kimi verilir:

*Mənim anam igid Rəise*  
*Ana sifətində qarşında ödü.*

(28, s. 122)

M.Ə.Resulzadə "Azerbaycan şairi Nizami" adlı əsərində bu bəyt haqqında, daha doğrusu bəytdən "reiseyi-kord" birləşməsi bərəyətən yazır: "Bəzi

tədqiqatçılar, o cümlədən Vahid Dəsgirdi "Rəise"ni Nizamının anasının adı kimi qəbul etmişlər. Lakin həmin söz birləşməsinin tərkibində göründüyü kimi və bizim qənaətimizcə, o, şəxsi ad deyil, sadəcə olaraq bir tituldur. Kürd rəisəsi deməkdir. Ümumiyyətlə "Rəise" adlı qadın adı indiyə qədər biza rast gəlməyib" (11, s. 35).

Beytin ümumi məzmununu gəlince isə "kord" sözünü əreb qrafikasına uyğun şəkildə "qord" kimi oxunur ki, bu da onun iigid, əyilməz, mərd mənalarını ifadə etdiyini gösterir. Bu şairin bu misralarla qadına xas nəvəzişi qayğılaşılıq ilə igaşlı sıfətini anasında birləşdirmək maraqlı təzad da yaratdığını, heç də anasının milli mənsubiyyətini bildirmək istəmədiyi görərik. Deməli, şairin anasının kurd, atasının isə Qumdan olan fars olması fikri öz təsdiqini tapmir.

Yuxarıda Nizamının ana dilində - türk dilində yazdığını əsərlərin biza gəlib çatmaması bərədə M.S.Ordubadının müləhizəsinə toxunduq. Burada onu da unutmadılmaz ki, əsərlər bəy Azerbaycanı, onun Təbriz, Ərdəbil, Urmia, Gəncə və b. əri şəhərləri ni dağıdırıq qaret edən işğalçılar buradakı zəngin kitabxanalara, əlyazmaları da yandırmış və ya talan edib aparmışdır. Təsadüfi deyil ki, tədqiqatçılar Azerbaycanın keçmişinə, xüsusi tətarixi, ədəbiyyatı və coğrafiyasına dair nümunələri zərrə-zərrə ayrı-ayrı mənbələrdən, digər ölkələrin kitabxanalarından toplamaq, araşdırmaq məcburiyyətində qalırlar.

### ƏDƏVİYYAT

- Tamazishvili A. O. Iz istorii izuchenija v CCCP tvorchestva Nizami Gянджevi: vokrug yubileja. E. Э. Бертельс, И. В. Салин и другие / Неизвестные страницы отечественного востоковедения [сборник]. Москва: Вост. литература, 2004, с. 173-199.
- Gomza V. B. Azərbaycanizasiya Nizami // Vestnik Sankt-Peterburgskogo Universiteti (СПБГУ). Ser. 13, 2011. Вып. 3, с. 113-120.
- Mamedov Dzh. M. O nekotorykh spornikh voprosakh otносitel'no rodinu i narodnosti Nizami Gянджevi // Vestnik SPBGU. Ser. 13, 2010. Вып. 1, с. 106-116.
- Drozdov V. A. Otzyv o stat'ye Valima Gomza "Azərbaycanizasiya Nizami" // Vestnik SPBGU. Ser. 13, 2011. Вып. 3, с. 121-126.
- <https://manera.az/edebiyati/8977-nizamini-kimler-farslashdirilməsi-isteyir.html>
- İstoriya İran. Əttə. redaktör prof. M.C.İvana. Moskva: İzd-vo MİG, 1977. 488 s.
- Bertельс, E. Э. Velyikiy Azərbaycanlı şair Nizami. Bakı: AZFAN, 1940. 147 s.
- Rüstəmov A. (R. Azad). Nizami Gəncəvi (heyati və sənəti). Bakı: Elm, 1979. 209 səh.
- Azerbaycan ədəbi tarihi. Bakı: Elm, 1991. 284 səh.
- Resulzadə Mehmet Emin. Nizami. Türk dünəyi araşdırımları vəftiz. Ankara: Milli Eğitim basım evi, 1951, 402 səh.
- Resulzadə M.Ə. Azerbaycan şairi Nizami. Bakı: Azəmər, 1991. 232 səh.
- Nizami Gəncəvi. İskəndərname. Şərifname. Bakı: Lider, 2004. 432 səh.
- Bünyadov Ziya. Azerbaycan VII-X əsrlərde. Bakı: "Şəhər-Qəb", 2007. 424 səh.
- Palamov E.A. Pehlevijskis nadписи Дербенда // Известия обл. и изучения Азербайджана (ОАИ). № 8, вып. 8. Баку, 1929. с. 36-34.
- İshäqrəzde İ. Cəfərə Gəncəvi (Rodina Nizami) / Nizami. Sbornik 4-iy. Bakı: Azərnşər, 1947. 194-221.
- Məmmədzadə Mirzə Bala. Azerbaycan tarixində türk Albaniya // Azerbaycan (edəbi-bədli jurnal). № 10, 1989. s. 119-130.
- Vorosil Q. Qafqaz Albaniyası. Bakı: Öymətman, 1993. 108 səh.
- M.Ə.İsmayılov. Azerbaycan Atabəyler dövləti (1136-1225-ci illər). Bakı: Elm, 1985. 268 s.
- İstoriya Vostoka. В шести томах, т. 1-6. Бюл. (Восток в средние века). Москва: Наука, 1979. 104 с.
- Qeybullahov Q. Azerbaycan türklerinin təşəkküllü tarixindən. Bakı: Azəmər, 1994. 248 səh.
- Z.M.Bünyadov. Azərbaycan Atabəyler dövləti (1136-1225-ci illər). Bakı: Elm, 1985. 268 s.
- İstoriya Vostoka. В шести томах, т. 1-6. Бюл. (Восток в средние века). Москва: Наука, 1979. 104 с.
- Yusifli M. IX əsrin ikinci yarısı - XI əsrlərdə Azerbaycan feodal dövlətləri. Bakı: Turxan NRB, 2015. 460 səh.
- İlyak al-Xamavi. Mütəkəm al-buldən. Sənədnamə və təqdimat. Bakı: Lider, 2004. 432 səh.
- Bünyadov Ziya. Azerbaycan VII-X əsrlərde. Bakı: "Şəhər-Qəb", 2007. 424 səh.
- Şərifli M. IX əsrin ikinci yarısı - XI əsrlərdə Azerbaycan feodal dövlətləri. Bakı: Turxan NRB, 2015. 460 səh.
- Şərifli al-Xamavi. Mütəkəm al-buldən. Sənədnamə və təqdimat. Bakı: Lider, 2004. 432 səh.
- M.Ə.İsmayılov. Azerbaycan Atabəyler dövləti (1136-1225-ci illər). Bakı: Elm, 1985. 268 s.
- İstoriya Vostoka. В шести томах, т. 1-6. Бюл. (Восток в средние века). Москва: Наука, 1979. 104 с.
- Yusifli M. IX əsrin ikinci yarısı - XI əsrlərdə Azerbaycan feodal dövlətləri. Bakı: Turxan NRB, 2015. 460 səh.
- Ə. Yusifli. Azerbaycan ədəbiyyatı: tarix və problemləri: Bakı: Gənclik, 1989. 732 səh.
- Nizami Gəncəvi. Yeddi gözəl. Bakı: Lider, 2004. 336 səh.
- Ordubadı M.S. Nizamının dövrü və heyati. Ədəbiyyat qəzeti, 3 noyabr 1939-cu il. № 35.
- Səfərli Ə., Yusifli X. Qədim və orta əsrlər Azerbaycan ədəbiyyatı. Bakı: Ozan, 1998. 632 səh.

Lale ƏLİZADƏ,  
filologiya üzrə fəlsəfe doktoru,  
dosent